

“Əhalinin iqtisadi fəallığı”na dair statistik müayinənin statistika prosesləri
 (“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənəşdirilməsi	Əhalinin iqtisadi fəallığı üzrə ümumi tələbatın müəyyənəşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	BƏT, Avrostat, BMT AİK, DSK	Sorğu anketinin təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənəşdirilməsi	Əhalinin iqtisadi fəallığı üzrə yekun informasiyaya olan tələbatın müəyyənəşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	BƏT, Avrostat, BMT AİK, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Əhalinin iqtisadi fəallığı ilə əlaqəli ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarətəddici orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Əhalinin iqtisadi fəallığının statistikasına əlaqəli Dövlətstatkomun əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Əhalinin iqtisadi fəallığı üzrə BƏT, Avrostat və BMT AİK-dən daxil olmuş materiallara baxış	Əhalinin iqtisadi fəallığı üzrə BƏT, Avrostat və BMT AİK-in sənədləri	BƏT, Avrostat və BMT AİK üzrə məlumat mənbələri və nəşrlər	Sorğu anketinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Əhalinin iqtisadi fəallığına dair istifadəçilərlə görüşlərin təşkili və təhlili	Mühazirə materiallarının, görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Əhalinin iqtisadi fəallığı üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar İSN və ƏƏSMN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	İSN və ƏƏSMN-dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	İSN, ƏƏSMN və DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənəşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Tələbatın ödənilə bilmək dərəcəsinin müəyyən edilməsi	Əmək statistikasına şöbəsinin iş bölgüsü	DSK	Yeniləşmənin tətbiq edilməsi
1.2.3	Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması	Sorğu anketlərinin/metodoloji materialların layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	Metodoloji materialların layihəsi	DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Sorğu anketlərinin/metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının razılaşdırılması	Elmi-metodoloji şurada bəyənilmiş layihənin İSN və ƏƏSMN ilə razılaşdırılması	İSN, ƏƏSMN, DSK	İSN, ƏƏSMN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Sorğu anketinin/metodoloji materialların təsdiq üçün təqdim olunması	İSN və ƏƏSMN-nin razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi	İSN, ƏƏSMN, DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, ƏN	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq metodologiya və standartlara dair materiallar	BÖT, Avrostat, BMT AİK, DSK	Təkmilləşdirilmiş konseptual və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin müvafiq nazirliklərlə razılaşdırılması	DSK	Razılaşmalar, strategiya, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, qərarlar	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati mənbə məlumatlarının mövcudluğu, təhlillər	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyinləşdirilməsi
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlili	Metodologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	Buraxılmış məlumatların və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərhlərin, məktubların hazırlanması	Təhlillər, hüquqi şərhlər, qiymətləndirmələr	DSK	Hüquqi şərhlər, qeydlər, məktublar, məsələlərin həlli üçün tədqiqatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənəşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risqlərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənəşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	Sorğu anketinin (Əhalinin iqtisadi fəallığına dair) doldurulması üzrə göstərişlərin və formaların fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Sorğu anketləri, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	Sorğu anketləri, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənəşdirilməsi	Sorğu anketləri, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	Sorğu anketləri, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.3	Metaməlumatların hazırlanması	Sorğu anketlərinin, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları	Razılaşmalar, qərarlar, registr məlumatları	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	Registrin aktuallaşdırılması	Registr	DSK	Aktuallaşdırılmış izahlar
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Sorğu anketinin əhatə dairəsinin müəyyənəşdirilməsi	Metaməlumatlar	DSK	Metaməlumatların layihəsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.3.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Əhalinin iqtisadi fəallığının ölçülməsinə dair metodologiyanın BƏT və ƏƏSMN ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	DSK	BƏT və ƏƏSMN ilə yazılı razılaşma (məktub)
2.3.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Əhalinin iqtisadi fəallığının ölçülməsinə dair metodologiyanın layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi	BƏT və ƏƏSMN-dən daxil olan razılaşma məktubları	BƏT, ƏƏSMN, DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
2.3.3	Metodologiyanın təsdiqi	Əhalinin iqtisadi fəallığının ölçülməsinə dair metodologiyanın təsdiqi	Elmi- metodoloji şurada ƏƏSMN-dən daxil olan razılaşma məktubuna baxılması	ƏƏSMN, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmənin əhatə dairəsinin müəyyənəndirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtib edilməsi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılması	Sorğu anketləri	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqə təqdimi	DSK	Təsdiq edilmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbulu	Qərar	DSK	Metodologiya
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Əhalinin iqtisadi fəallığına dair məlumatları özündə əks etdirən sorğu anketlərinin "Statistik işlər proqramı"na daxil edilməsi	Əmək statistikasının iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.6.2	Layihələrin baxılması	İş planının, cədvəllərin baxılması	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Əmək statistikası şöbəsinin iş planının, Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	Prosesin komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK (BHM)	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Sorğu anketlərinin onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Sorğu anketlərinin hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Sorğu anketləri
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Ev təsərrüfatlarının registrə daxil edilməsi	Seçmənin müəyyənəşdirilməsi	DSK	Əhalinin iqtisadi fəallığına dair müayinə anketlərini təqdim edən ev təsərrüfatlarının siyahısı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq	Müayinə məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Hesabat formalarının və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində əhalinin iqtisadi fəallığı ilə məşğul olan bütün inter-vüyerlər üçün hesabatla-ra girişin təmin olunması	Hər bir intervüyer üçün nəzərdə tutulmuş ev təsərrüfatlarının registri	DSK	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	Əhalinin iqtisadi fəallığına dair müayinə anketlərinin onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Anketlərin onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	BHM və intervüyerlər üçün iş planlarının tərtibi	BHM və intervüyerlər üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	BHM-dən aralıq hesabatların alınması	Anketlərin onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkirlərin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registrlər	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Anketlərin yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	Müayinə məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impyutasiyası	Potensial səhvlərin və buraxılmış məlumatların müəyyənləşdirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.4.1	İmpyutasiya elementlərinin təyin olunması	İmpyutasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İmpyutasiyanın aparılması	İmpyutasiyanın aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.4.3	İmpyutasiya üzrə qeydlərin aparılması	İmpyutasiya üzrə qeydlərin aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkirlərin hesablanması	Çəkirlərin hesablanması	BHM tərəfindən təsdiq olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlk nəticələrin hazırlanması	İlk nəticələrin müayinə anketləri əsasında hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	Məlumatlar	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlk nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Sorğu anketini vaxtında təqdim etməyən intervüyerlər
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Nəticələr	DSK	Sorğu anketini səhvlərlə təqdim edən intervüyerlər
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK	Hazır məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Müayinənin yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Müayinənin yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Müayinənin yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7	Yayılma	Əhalinin iqtisadi fəallığına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Əhalinin iqtisadi fəallığına dair göstəricilərin aktuallaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Əhalinin iqtisadi fəallığına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	Əhalinin iqtisadi fəallığına dair müayinənin əsas yekunları	DSK	DSK	Əmək bazarı statistik məcmuənin hazırlanması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Əhalinin iqtisadi fəallığı üzrə göstəricilər haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	Əhalinin iqtisadi fəallığına dair müayinənin yekun məlumatları	DSK	Əhalinin iqtisadi fəallığına dair müayinənin əsas yekun məlumatlarının veb bazada yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Əhalinin iqtisadi fəallığına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	Əhalinin iqtisadi fəallığına dair müayinənin yekun məlumatları. Müayinənin əsas yekunları statistik bülleteni	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Əhalinin iqtisadi fəallığına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (İqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK (MYŞ)	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK (MYŞ)	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	Buraxılış təqviminin hazırlanması	Təqvim	DSK (MYŞ)	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK (MYŞ)	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Əhalinin iqtisadi fəallığı üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Arxivləşdirmə	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanması	Məlumatların və metaməlumatların saxlanması	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Məhv edilmə
8-ci mərhələnin yekunu. Statistik məlumatlar arxivləşdirildi					
9	Qiymətləndirmə	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
9-cu mərhələnin yekunu. Qiymətləndirmə					

Avrostat – Avropa İttifaqının Statistika Bürosu

DSK - Dövlət Statistika Komitəsi

BHM – Baş Hesablama Mərkəzi

MYS – Məlumatların yayılması şöbəsi

İSN – İqtisadiyyat və Sənaye Nazirliyi

ƏƏSMN – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

YSO – Yerli Statistika Orqanları

BƏT – Beynəlxalq Əmək Təşkilatı

BMT AİK – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası